

DÖVLƏT PENSIYASI



სოციალური მუდამის სახელმწიფო

Əlilliyə görə pensiyanın məbləği:

Ümumi hallar:

I qrup əlillər üçün – 100,0 lari

II qrup əlillər üçün – 70,00 lari

İkinci dünya müharibəsi iştirakçıları, Gürcüstan Respublikasını müdafiə edərkən ərazi bütövlüyünü qorumuş şəxslər, o cümlədən ümumi xəstəliyə görə başqa dövlətlərin ərazisinə keçənlər:

I qrup əlillər üçün – 100,0 lari

II qrup əlillər üçün – 70,00 lari

İkinci dünya müharibəsi əlilləri, Gürcüstan Respublikasının azadlığını, suverenliyini, dövlətçiliyini və ərazi bütövlüyünü qoruyarkən əlil olmuş şəxslər:

I və II qrup əlillər üçün – 129,0 lari

III qrup əlillər üçün – 80,00 lari

Başqa dövlətlərin ərazisində döyüş hərəkətlərinin əlilləri:

I və II qrup əlillər üçün – 84,00 lari

III qrup əlillər üçün – 70,00 lari

Müharibə veteranları, döyüş hərəkətləri iştirakçıları və onlarla bərabərləşdirilmiş şəxslərin pensiya təyini üçün lazımı sənədlərin siyahısı:

- * Ərizə (rayon sosial təminat şöbəsi müdiri adına);
- * Şəxsiyyət vəsiqəsi, surətlə birlikdə;
- * Tibbi müəssəsə tərəfindən verilən həkim-əmək ekspert komissiyasının müəyyən etdiyi, müharibə zamanı yaranan məhdudliyin səbəbi qeyd olunan akt;
- * Veteran işləri üzrə şöbə tərəfindən, veteran statusunu təsdiqləyən sənəd;

Ailə başçısını itirməyə pensiya

Ailə başçısını itirən hər həddibuluğa çatmamış uşağa - 18 yaşına çatana qədər təyin olunur.

Pensiya təyin edilməsi yaşayış yeri üzrə rayon (şəhər) sosial təminat şöbəsində mümkündür.

Ailə başçısını itirən hər həddibuluğa çatmamış uşaq(uşaqlar) habelə övladlığa götürülmüş uşaqlar – 18 yaşına çatana qədər pensiyanın təyin olması üçün lazımı sənədlərin siyahısı:

- * Ərizə (rayon sosial təminat şöbəsi müdiri adına);
- * Validəyindən birinin və ya qəyyumun şəxsiyyət vəsiqəsi və surəti;
- * Ailə başçısının ölüm haqqında şəhadətnaməsi və surəti;
- * Ailə başçısını itirən uşağın doğum haqqında şəhadətnaməsi və surəti.

Pensiya məbləği: 55.00 lari.

**Pensiyanın təyin edilməsi
haqqında qərar, ərizə verdikdən
sonra 15 iş günü
ərzində verilir**

Gürcüstan Respublikası Əmək, Səhiyyə
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Sosial xidmət aqentliyi

Ünvan: Tiflis, Ak. prospekti. Tsereteli № 144

Qaynar xətt: 2 51-00-30

www.ssa.gov.ge

info@ssa.gov.ge

**Gürcüstan
Respublikası Əmək,
Səhiyyə və Əhalinin**



SOSIAL MÜDAFIƏSİ NAZIRLIYI

**DÖVLƏT
PENSIYASI**

DÖVLƏT PENSIYASI



საქართველოს მთავრობის საბიუჯეტო

Gürcüstan Respublikasının “Dövlət Pensiyaı haqqında” qanunu gösterilən hallara aiddir:

- Gürcüstan ərazisində daimi yaşayan vətəndaşlara;
- Gürcüstan Respublikasının ərazisində son 10 il ərzində qanunu əsaslarla daimi yaşayan, dövlət pensiyasının təyini üçün ərizə verən, digər dövlətlərin vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin;

Gürcüstan Respublikasının qanununda göstərilən hallarda dövlət pensiya təminatı:

- **yaşa (qocalığa) görə:**
kişilər - 65 yaşına çatdıqda
qadınlar – 60 yaşına çatdıqda
- **əlilliyə görə;**
- **ailə başçısını itirməyə görə**

Yaşa görə pensiya təyin edilməsinin şərtləri

Gürcüstan Respublikası “Dövlət Pensiyaı” qanununa əsasən şəxslərə və onların ailə üzvlərinə pensiya təyin edilməsi haqqında ərizə bilavasitə ərizəçinin yaşayış yeri üzrə rayon (şəhər) sosial təminat şöbəsinə verilir. Yaşa görə pensiyanın təyinatı üçün sənədlərin siyahısı:

- * Ərizə (rayon sosial təminat şöbəsi müdiri adına);
- * Şəxsiyyət vəsiqəsi, surətlə birlikdə;

Pensiya məbləği: 100.00 lari

İş stajını nəzərə almaqla yaşa görə pensiyaya əlavə

2007-ci ilin sentyabr ayının birindən işçinin iş stajını nəzərə almaqla yaşa görə pensiyasına əlavə müəyyən edilir:

Pensiyaya əmək stajının əlavəsinin təyinatı üçün sənədlərin siyahısı:

- * Ərizə (rayon sosial təminat şöbəsi müdiri adına);
- * Şəxsiyyət vəsiqəsi, surətlə birlikdə;
- * İş stajını təsdiq edən sənəd;
- * Ehtiyac olduğu halda başqa sənədlər:

1. Təhsil müddəti haqqında arayış; (diplomun surəti)
2. Hərbi xidmət müddəti haqqında arayış;
3. İş müddəti, işə qəbul olduğu və işdən azad edildiyi təşkilatdan arayış
4. Məhkəmə hökmü;
5. Arxiv arayışları;

Lazımı sənədlərin təqdim edilməsi təqdirdə pensiyaçı və ya pensiya namizədinə növbəti ayın birindən etibarən əlavə təyin olunur.

Yaşa görə pensiya məbləğinə iş stajı üzrə əlavə növbəti ölçüdə təyin olunur:

0-dan 5 ilə qədər – 2 lari;
5- ildən 15- ilə qədər – 4 lari;
15 ildən 25 ilə qədər – 7 lari;
25 ildən və yuxarı – 10 lari.

Məcburi köçkünlər üçün

Məcburi köçkünlərin yaşa görə pensiyaları onların orta aylıq əmək haqqı barədə sənədləri təqdim etmək mümkün olmadıqda, onların əlavələrini yaşa görə təyin edirlər:

Kişi-qaçqınlar üçün:

65 yaşdan 67 yaşa qədər – 2 lari;
67 yaşdan 69 yaşa qədər – 4 lari;
69 yaşdan 71 yaşa qədər – 7 lari;
71 yaş və yuxarı – 10 lari.

Qadın-qaçqınlar üçün:

60 yaşdan 62 yaşa qədər – 2 lari;
62 yaşdan 64 yaşa qədər – 4 lari;
64 yaşdan 66 yaşa qədər – 7 lari;
66 yaş və yuxarı – 10 lari.

Məhdud imkanlı şəxslərə (Əlilliyə görə) pensiyaların təyin edilməsi

- Gözə çarpan dərəcədə məhdud imkanlı şəxslərə(I qrup)
- Əhəmiyyətli dərəcədə məhdud imkanlı şəxslərə(II qrup)
- Orta dərəcədə məhdud imkanlı şəxs(III qrup)
- Məhdud imkanlı uşaqlar

Pensiya təyin edilməsi yaşayış yeri üzrə rayon (şəhər) sosial təminat şöbəsində mümkündür.

Əlillik pensiyasının təyin edilməsi üçün lazımı sənədlərin siyahısı:

- * Ərizə (rayon sosial təminat şöbəsi müdiri adına);
- * Şəxsiyyət vəsiqəsi, surətlə birlikdə;
- * Tibbi müəssisə tərəfindən verilən həkim-əmək ekspert komissiyasının müəyyən etdiyi ak
- * Ehtiyac olduğu halda, valideynlərdən və ya qəyyumlardan birinin şəxsiyyət vəsiqəsi, surəti ilə birlikdə;
- * Öhdəliyi/qəyyumluğu təsdiqləyən sənəd;
- * Əlil uşaq olduğu halda - doğum haqqında şəhadətnamə və onun surəti;